

şagirdlər müəllimlərinə inanır və onlardan real kömək və ya dəstək gözləmlərlər. Müasir məktəb müəllimlərinin mənəvi simasını proqnozlaşdırmaqla şagirdlərin 70%-i müəllimi tacribəli dost, öz peşəsinə sevən, fənnini yaxşı bilicisi kimi görürler. Şagirdlər istəyirlər ki, müəllimlər xeyirxah, ünsiyyətçil, başqasının nöqtəyi-nəzərini başa düşsünlər və həmişə əməkdaşlığı hazır olsunlar.

Tədqiqat zamanı müəllimin tolerant keyfiyyətləri: səbirlilik, əcəvlik, həm-söhbətinin dinləmək bacarığı, özüne hakim olmaq, refleksiyaya qabillik, xeyirxalılıq, empatiya, əməkdaşlılıq, qəbul edilməş qorarlar üçün mənəvi məsuliyyət, əməkdaşlıq etmək istəyi, pedaqoji prosesdə şagirdlərlə müəllimlər arasında birgə fəaliyyətdə aşkar edilmişdir. Müəllim və şagirdlərin tolerantlığının qiymətləndirilməsi müşahidə, münəqışa vəziyyətlərini tənzimləyən müxtəlif variantların təhlili əsasında həyata keçirilmişdir. Gənc müəllimlərin pedaqoji fəaliyyəti psixoloji hazırlığı, özüntüreallaşdırma, özünütəsdiqetmə vasitəsi kimi hər bir şagirdin tələbət və imkanlarını kifayət qədər nəzərə almaması, onları anlamaması və ona dəyər verməməsi kimi izah oluna bilər. Tolerantlıq müəllimin fəaliyyətinin vəzifələri, məzmunu və xarakterinə uyğun peşəkarlıq tələb edən fərdi keyfiyyətidir. Müəllimin tolerant davranışının şagirdləri əhatə edən sosial mühitdə təhlükəsiz birgə fəaliyyətidir, eləcə də tolerantlığın formalşılması üçün psixoloji ilkin şərtlərdir. Tolerantlıq ətrafdakı insanlarla və pedaqoji prosesdə şagirdlərlə qarşılıqlı anlaşılma əldə etmək, məcburiyyət, təzyiq, alçaldıcı tələblərdən istifadə etmədən fərqli mövqeləri razılışdırmaqdır. O həm də başqa şəxslərin maraqlarını pozmamaq istəyi ilə əlaqəli olduğu üçün müəllim mədəniyyətinin ən mühüm peşə keyfiyyətidir.

Ədəbiyyat:

1. Безюлева, Г.В., Шеламова, Г.М. Толерантность: взгляд, поиск, решение. М.: Вербум, 2013. - 168 с.
2. Рикель, А.М. Профессиональная Я-концепция и профессиональная идентичность в структуре самосознания личности. Часть 2. //Психологические исследования: электронный научный журнал. -2011.- № 3 (17).- С.11.
3. Теселкина, Е.Н. К вопросу о толерантности будущих педагогов // PEM: Psychology. Educology. Medicine. - 2014. - №3. - С.67-70.
4. Шалим, В.В. Толерантность (культурная норма и политическая необходимость). - Ростов н/Д. - 2011. - 362 с.

Sevda İmanova
Azərbaycan Dillər Universiteti

MÜASİR DÖVRDƏ GƏNCLƏRİN MƏDƏNİYYƏTLƏRARASI DİALOQA HAZIRLANMASINDA TƏHSİLİN ROLU

Açar sözlər: multikulturalizm, təhsil, mədəniyyət, dil

Keywords: multiculturalism, education, culture, language

Ключевые слова: мультикультурализм, образование, культура, языки

"Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilsə malik olmalıdır" [1].

Heydər Əliyev

Qloballaşma prosesi bu gün müxtəlif dilli xalqları bir-birinə yaxınlaşdırır, onların bir-birinə töşərinə daha da gücləndirir. Bu yalnız dilin lügət tərkibində deyil, həm də digər sahələrdə özünü kəskin şəkildə göstərir. Müxtəlif mədəniyyətə sahib olan xalqların dilöyrənmədə seçidləri mövzu sahələri eynidir. Mədəniyyətlərarası kommunikasiya müxtəlif millətlərin bir-birilə ünsiyyəti zamanı baş verir. Mövcud şəraitə uyğunlaşmaq üçün dil daşıyıcıları olmayan insanlar bu dili öyrənmək məcburiyyətdən qaldır. İnsanların dil əlaqələri situasiyalarında, xüsusilə mibrasına proseslərində bir çox suallar qarşıya çıxır: sözlərin mənası, xalqın milli-mənəvi dəyərləri, hansı vəziyyətdə dual səslər və ya demək, yaranan kommunikasiyanı necə bəzəlməq və necə qurtarmaq və s. Azərbaycan təhsil sisteminin dünyaya integrasiyasını, gənc nəsilin amək bazarında uğurla özünün rəaliyə etməsi üçün artıq tədris proqramları, dörslikləri, tədris materialları günün tələbəsinə cavab vermek üçün Avropa Şurasının müasir informasiya cəmiyyətində, əməkbaşarı şəraitində, vacib səriştələr siyahısına daxil etdiyi mədəniyyətlərarası səriştəni tələbələrdə formalşdırmağa yönəlməlidir.

Məlumdur ki, xalqların həyatında mədəni əlaqələrin rolü danılmaz fakt olaraq qalır. Dil və mədəni əlaqələr xalqlar və millətlər arasındaki ən vacib faktorlardan hesab olunur. Bu mənada dilin inkişafı onun

bütün səviyyələrinin təkamülünə səbəb olur. Mədəniyyətlərəsərişənin formalşdırılması - hər iki (doğma və xarici) mədəniyyətin eyni dərəcədə mühüm rol oynadığı, eyni vaxtda həm mədəni uzaqlaşmanın, həm də mədəni yaxınlaşmanın baş verdiyi və bunun nəticəsində üçüncü bir mədəniyyətin yaranğılığı və bununla da təhsili inkişaf etdirən bir prosesidir. Bu yeni mədəniyyətə yiyələnən şəxs artıq səciyyəvi xüsusiyətlərə malik olaraq doğma və xarici mədəniyyətlər arasında aralıq mövqə tutur.

Müsəir gənclərdə ictimai təcrübənin, dünyagörüşün və mədəniyyətlərəsərişənin formalşdırılmasında təhsilin rolu əvəzsizdir.

Azərbaycanda təhsilin hər bir səviyyəsində xarici dil müəllimləri tələbələrin öyrəndikləri xarici dil və mədəniyyətə nə qədər dərindən yiyələnmələrini və bu mədəniyyətə qarşı həssas olmalarını anlayırlar.

Son dövrədə insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir etmiş COVID-19 pandemiyası dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır. Mədəniyyətlərəsərişənin mahiyyəti və onun xarici dillərin tədrisi prosesində formalşdırılmasını yolları və metodlarına və əsasən də son dövrədə COVID-19 pandemiyası ilə əlaqədar olaraq çox aktual olan onlayn, distant təhsil zamanı motivasiya faktorunun inkişaf etdirilməsi məqsədi ilə KIV-in roluna həsr edilmiş tədqiqat işlərinə nəzər salmaq vacibdir. Təhsilin onlayn formasına keçilməsi ali məktəb tələbələrində xarici dil dərsləri zamanı mədəniyyətlərəsərişənin formalşdırılması məsələsində müəyyən problemlər yaratır. Bu özünü tələbələrdə formalşdırılmış mədəniyyətlərəsərişənin səviyyəsini qiymətləndirirək və xüsusən də bu zaman müəllimlərin müşahidə metodundan istifadəsində yaranan çətinliklər və tələbələrdə motivasiya amilinin aşağı düşməsində göstərmmişdir

Bu səriştə əsasən Amerika və Avropa alimləri tərəfindən son onillikdə nəzəri cəhətdən kifayət qədər tədqiq edilmiş və müasir dövrədə çox aktualdır. Mədəniyyətlərəsərişə əlaqələrin kökünü araşdırırcan görürük ki, bu tarix çox qədimdir. Belə ki, hələ montqi təfəkkürün formalşdırıldığı, xalqlar arasında yaranan iqtişadi və hərbi əlaqələrin meydana gəldiyi dövrən dillər arasında müəyyən münasibətlər yaranmağa başlamışdır.

Mədəniyyətlərəsərişənin mahiyyətinə, izahına dair bir çox tədqiqatlarla tanış olmuşdan sonra, fikrimizcə biza on müvafiq, aktual və geniş olanı mədəniyyətlərəsərişənin görkəmli tədqiqatçılarından olan Durham Universitetinin professoru M. Bayramin (Michael Byram), verdiyi tərif üzərində dayanmalıdır: "Mədəniyyətlərəsərişə deyərkən eyni dərəcədə həm digər mədəniyyətlərin nümayəndələri, həm də öz doğma mədəniyyətinin nümayəndələri ilə uğurla ünsiyyət qurmaq bacarığı başa düşülür" [2].

Yuxarıda qeyd etdiyimiz kimi, dünya dilləri bir-birilə əlaqəli şəkildə öz inkişaflarını təmin edirlər. Bu gün bizim yaşadığımız cəmiyyət, toleranlıq prinsiplərini üstün tutan və mədəni müxtəlifliyi alıqlayılan Azərbaycan adlı bir dövlət də bütün xalqların dillərinə hörmətlə yanaşır. Bu gün də bu ölkə ulu öndər Heydər Əliyev irsinə sadıqdır. Bu işdə Respublika Prezidenti İlham Əliyevin arxasında xalqı əzmə dəyanmışdır. Azərbaycan tolerant bir ölkə olaraq sülhün qorunmasına öz töhfələrini verən ən yaxşı zənatdır. Lakin hər bir vətəndaş xalqların əməkdaşlığının qurulmasına öz məsuliyyətini unutmamalıdır. Ən əsası da bunu insanların şüuruna yerləşdirmək, gənc nəslin toleranlıq və bərabərlik ruhundu torbiya etməkdən ibarətdir. Bunun da əsasında xalqların dini etiqad və dil azadlığı haqqındaki qanunları dayanır. Multikulturalizm demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən qəbul edilən, müxtəlif mədəniyyətlərə tolerant münasibəti əlində əsas tutan dinc, yanaşı yaşamadır.

Bələdiyliklə, aydın olur ki, kütləvi informasiya materialları vəsaitəsilə mədəni biliklərimizin zənginləşməsində sosial şəbəkə saytlarının rolu əvəzsizdir. İngilis dilini öyrənənlərə bu dildə ünsiyyət bacarığını aşılamak məqsədilə onlara KIV ilə situasiyalar təqdim edilə bilər.

Onu da qeyd etmək lazımdır ki, kütləvi informasiya materialları ilə mədəniyyətlərəsərişənin formalşdırılması zamanı müəllimin üzərinə bir sira vəzifələr düşür. Birinci növbədə müəllim sosial ingilis dilinən nə olduğunu müəyyənləşdirməli və dil öyrənənlərin xarici dili öyrənməkdə məqsədlərini, ehtiyac və tələbatlarını araşdırmalıdır.

Kütləvi informasiya materialları əsasında təhlil və müzakirələr xarici dil dərslərinin əsas tərkib hissəsi olmalıdır. Burada əsas məsələ xarici dil müəllimin tədrisi zamanı tələbələrdə mədəniyyətlərəsərişənin formalşdırılması prosesini sistemli və ardıcıl şəkildə təşkil və aparılmasıdır.

Ədəbiyyat:

1. www.lib.aliveyheritage.org
2. M.Byram Teaching-and-Learning Language-and-Culture / M. Byram, C. Morgan. – Clevedon : Multilingual Matters Ltd, 1994. – 219 p.